



Musa Xanbabazadə
filolog-ədəbiyyatşünas

Ddəbi-bədii cameədə çox-dan təsdiq olunmuş bir həqiqət var: yazıçının keçmiş və ya indini təsvir etməsi elə də vacib deyil. Vacib olan yazıçı təhkiyəsinin canindakı ruhdur, əsərinin əsrdaşlara ötürmək istədiyi əxlaqi-mənəvi dəyərlərdir, humanizmlə aşılanmış ideya-bədii miraslardır. Bu dəyər və mirasları, onların vaciblik və gərəkliyini çağdaş oxucuların beyninə-şüuru-na, hiss-duyğularına hopdurmaq üçün yazıçı mütləq həmin dəyər-mirasların böyüklük və ucalığına ilkin özü inanmalı və bu dəyər-mirasları öz nəfəsi və qanı ilə qızdırmalıdır. Və bu da məlumudur ki, hər yazıçı qələmə aldığı mətni (mövzunu) forma və məzmunundan asılı olaraq öz yaradıcılıq məyillərinə və baxışlarına, öz daxili zərurət və ehtiyaclarına, bədii və estetik imkanlarına uyğun qurur. Nəticədə yazıçı minlərə, milyonlara gərək olan əsərini (o hansı janrıda olursa-olsun) çoxsaylı oxucu auditoriyasının ixtiyarına verir.

Əsər oxucuya ya məmnunluq ya-şadır, ya da məyusluq, oxunu ya sevindirir, ya da kədərləndirir.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədri Qafar Cəfərli (o, Qarabağ müharibəsinin veteranidır, Türk Dünyası Araşdırma Mərkəzi Beynəlxalq Elmlər Akademiyasının diploması və qızıl medalçisidir, Prezident mükafatçısıdır, əsərlərinə film və seriallar çəkilib) məhz o yazıçılardandır ki, əsərini çapa getməzdən önce kerrat-kerrat nəzərdən keçirir, üzərində yorulmadan - usandan əməliyyat işi aparır, yəni lazımsız abzas-epizodları kəsib atır, yeni əlavə-düzənləşlər edir, bəzi yardımçı-epizodik surətləri çıxdaşlayır, həm obrazların dilini cilalayıb, həm də müəllif dilinin emosionallıq, ekspressivlik və ifadəliliyinə xüsusi qayğı və məsuliyyətlə yanaşır. Bu səbəbdəndir ki, hekayə və povestləri sevilə-sevilə oxunur, əsərlərinin bazasında çəkilmiş film və seriallara maraqla baxılır.

Qafar Cəfərli qısa, lakonik, yüksək ideya-bədii dəyərli hekayələr müəllifi olmaqla yanaşı, həm də maraqlı-məzmunlu povestlər müəllifidir. Yazıçının povestləri ("NAMUS YARASI", "XƏYANƏT", "XOŞBƏXT ƏSİRLƏR") dedektiv janrdadır və janrin əsas xüsusiyyətlərinin özündə, əsasən, ehtiva edir. Hər üç povest oxunaqlıqdır, süjet və kompozisiyaları elə qurulub, elə ölçülüb-biçilib ki, oxucu əhvalat və hadisələrin təsvirindən qopma bilmir, hadisə və si-

Qafar Cəfərlinin povestləri

(II yazı)

tuasiyaların necə və hansı sonluqla başa çatmasını səbirsizliklə izləyir. Maraq, intzar imkanı vermir ki, oxucu povestləri bitirməmiş-sonaçatdır-mamış əlindən yerə qoysun. Bu baxımdan "NAMUS YARASI", "XƏYANƏT" povestlərinin elə ilk abzaları yuxarıdakı fikrimizin ən əyani, ən görümlü bir təsdiqidir: "Mərkəzi

küçə ilə sürətlə hərəkətdə olan yanğınsöndürən maşının sirena səsi şəhəri başına götürmüştür. Zülmət qaranlıqda bu səs ildirim sürətiylə ətrafa yayılır, küçə-küçə, dalan-dalan paylanır. Dərin yuxuya getmiş şəhər sanki vahiməli haldə bu səsdən oyanır, binalar, evlər qalxıb bürüşür, gizlənməyə xəlvət yer axtarır, gecənin bu aləmində təsadüfi oyaq qalan və bu səsə oyanan insanlar isə həyəcanlı baxışlarla qaşlarını düyünləyib ətrafa qulaq kəsilirdilər" (səh. 185).

"Aman allah, bu qızə nə olub? Kö-nül, qızım, nə olub sənə, kim sənə bu günə qoyub?-Anaam..., məməən... - Sona, ay Sona! Tez ol bura gəl! Sona, eşitmirsən? Tez gəl dəə!" (səh. 219).

dən alır. Həvəs və marağın hökmünə baş əyən oxucu, nəhayət, əsərlərin iç dünyasına, qəhrəmanların həyatına daxil olur, bir növ, hadisələrin də, obrazların da həm iştirakçısına, həm də canlı şahidinə çevrilir, dünyagörüşünə, ədəbi-bədii zövqünə rəqmən hadisə və obrazlara öz münasibətimi sərgiləyir.

"NAMUS YARASI" epizodlar silsiləsindən, əsas və epizodik xətlər toplusundan (yandırılmış evdə ev sahibinin meyidinin tapılması; Xəyalə Kərimqızının həbsxana həyatı və macəraları; Xəyalə-Solmaz münasibətləri; Xəyalə-Rafiq-Şəfiqə epizodları; Rafiq-Kübra-Xəyalə qarşidurması; Xəyalənin bacısı Şəfiqəni və Rafiqi boğub öldürməsi; Əli Zəminli-Elşad Rafiqoğlu "atışmaları;" i09 Əli Zəminli-Xəyalə xətti və s.) Ibarət olsa da, daha çox Xəyalə Kərimqızının həkayəsi, Xəyalə Kərimqızının etirafnamasıdır ki, povestin bütün digər epizod və xətləri bu epizodun dolğunlaşmasına, ətə-qana doldumasına, əsas və aparıcı missiya daşınmasına hesablanıb. Oxucu əsər boyu Xəyalə Kərimqızının iztirab-məhrumiyyətlərinə, ata-ana, baci-qardaş vəfadarlıq və cəfadarlığına, qayğe-keşlik və canıyananlığına, zəhmətsevərlik və qərətkeşliyinə baş endirib səcdə edir. Lakin Xəyalə oxucu üçün (elə müəllif üçün də, yaşadığı kəndin camaati üçün də!) böyükdür, uca və

əyilməzdir, qətiyyətli və dözlüldür öz etirafında, özünün günah-qəbahət və cinayətlərini mərd-mərdəne boynuna almasında. Xəyalə etirafında oxucuya döğməşir, bülərləşir, saflaşır-paklaşır. Oxucu hiss və duyğularının gözlərilə Xəyaləni tam və bütöv görür, Xəyalənin qeyrətnamus fədakarlığını incəliyinədək yüksək dəyərləndirir. Və bu etirafda danişan Xəyalə yox, Xəyalənin ikinci məni, ikinci səsidi-Xəyalənin vicdanıdır.

Xəyalə etirafında bacılarının namusunu ləkələyən Rafiqi öldürdüyü, bacısı Şəfiqəni boğduğu-nu, bir sözə, günahkar-cinayətkar olduğunu təkrar-təkrar bəyanlaşdırır və Əli Zəminlidən (o, polis şöbəsinin rəis müavinidir) cinayət və günahları üçün cəza istəyir. Xəyalə öz etirafında o qədər səmimi, o qədər doğru-cü-dürüstdür ki, qarşısında normal hüquq və bu hüququn keşikçisi Əli Zəminli belə sarılır: "Əli Zəminli eşitdiyi bu acı tale hekayətindən sarsılmışdı. O yazdığını izahatı Xəyaləyə imzaladıb materialı prokurorluğa göndərməli idi. Qanun belə tələb edirdi. Lakin bu dəfə Zəminli qanuna deyil, ürəyinin səsinə qulaq asmaq istəyirdi. Birdən o, Xəyalənin gözləmədiyi hərəkəti etdi: yazdığını bütün kağızları qatlayınb cirdi və masanın altındakı zibil qutusuna atdı." (Səh. 217).

(ardı var)

